

Heydər Əliyev və Azərbaycan gəncliyi

Azərbaycanın XX əsrde yetirdiyi ən böyük simalarından olan ulu öndər Heydər Əliyev azərbaycanlıq ideologiyasını böyük cəsərətlə həyata keçirənlərdən biri olmuşdur. Hələ Sovet Hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlardan bu ideologiyani daim qəlbində gəzdirmiş, fürsət düşdükçə ən müxtəlif vasitələrlə və bacarıqla həyata keçirmişdir. O dövrə milli məsələlərin təbliğinə açıq-aşkar yol verilmirdi. Lakin Heydər Əliyev uzaq-görən siyasetçi kimi xalqımızın gələcəyini düşünərək Azərbaycan gənclərini gələcəyin müstəqil ölkəsi üçün hazırlayırdı. Onları müstəqil dövlətin idarə edilməsi üçün ən gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi qabaqcıl təhsil ənənəsinin əsasını qoymuşdu. Azərbaycana rəhbərliyi dövründə, eləcə də

ondan sonra Siyasi Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi mötəbər vəzifələr tutduğu vaxtlarda da bu ənənənin uğurla davam etdirilməsinə birbaşa nəzarət etmişdir.

Heydər Əliyev SSRİ kimi nəhəng bir ölkəyə rəhbərlik edənlərdən biri olduğu vaxtlarda tez-tez Moskva universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşlər keçirmiş, onların təhsilinin gedişi, həyat şəraitləri ilə daim maraqlanmışdır. Ümumiyyətlə, Heydər Əliyevin rəhbərliyi ilə 1969-82-ci illərdə Azərbaycanın yüksəlisinə, təhsilin inkişafına ciddi diqqət yetirilmiş, gənclərimizin öz doğma ana dilində təhsil almasına üstünlük verilmişdir. Bir sözlə, ulu öndərin ötən əsrin 69-cu ilindən başlayan rəhbərlik fəaliyyətini əsrin sonunda yaranacaq müstəqil Azərbaycanı nəzərdə tutaraq milli məfkurənin formallaşmasına və yüksəlisinə, eyni

zamanda ölkənin xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsinə nail olmuşdur. Heydər Əliyev bu məqsədlə vaxtaşını Bakıda beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil edilməsinə nail olduğu kimi, keçmiş Sovet respublikalarında və digər xarici ölkələrdə Azərbaycanın feal, ziyanlı gənclərinin də iştirak etdiyi mədəniyyət və incəsənət günlərinin keçirilməsini çətinliklə də olsa, reallaşdırırırdı. Bütün bunlar son nəticədə xarici ölkələrdə yaşayış azərbaycanlılarla, xüsusən azərbaycanlı gənclərlə əlaqələrin qurulmasına zəmin yaratmışdır.

Heydər Əliyev humanitar sahələrə xüsusi qayğı və diqqətlə yanaşırırdı. O, mətbuatda milli ruhlu yazıların dərc edilməsinə şərait yaradır, gənc yazarlara, jurnalist, yazıçı və şairlərə himayədarlıq edir, milli ruhdakı əsərlərə edilən basqıların qarşısını alır, gənc qələm

sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşırırdı. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi dövrələrdə gəncləri həmisi diqqət mərkəzində saxlamışdır. Gənclər hər iki dövrə onun həyata keçirdiyi siyasi kursun əsas prioritet istiqamətlərində birinii təşkil etmişdir. Təsadüfi deyil ki, ulu öndər daim «gənclər həyatımızın bəzəyidir», «gənclər bizim gələcəyimizdir» ifadələrini xüsusi vurgu ilə səsləndirərək, gənc nəslili ictimai-siyasi həyatda da ha fəal iştirak etməyə həvəsləndirir, kadr siyasetinin həyata keçirilməsində gənclərə xüsusi önəm verirdi. Azərbaycanda 2 fevralın Gənclər Günü kimi qeyd edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Gənclərimizin maddi durumu, həyatı, yaşayış səviyyəsi daim ümummilli lideri maraqlandırılmışdır. İstedadlı gənclərlə maraqlanan ulu öndər onlara daha geniş meydən verilmesi, irəli sürdüyü sosial-iqtisadi proqramlar müvəffeqiyətlə həyata keçirilir. O da fərəhli haldır ki, ölkəmizdə gedən böyük inkişafın önündə gənclərimiz addımlayır, yurdumuzun çıxılıbməsi naminə hər il yeni-ye ni uğurlar qazanırlar.

Artıq 11-ci ildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir, irəli sürdüyü sosial-iqtisadi proqramlar müvəffeqiyətlə həyata keçirilir. O da fərəhli haldır ki, ölkəmizdə gedən böyük inkişafın önündə gənclərimiz addımlayır, yurdumuzun çıxılıbməsi naminə hər il yeni-ye ni uğurlar qazanırlar.

Aslan CƏLİLOV.

Rabitə və informasiya texnologiyaları işçiləri peşə bayramlarını qeyd etdilər

Azərbaycan rabitəsi 132 illik tarixi bir yol keçib. Dünyada telefon rabitəsinin tarixi 1876-ci ildən hesab edilsə də Bakıda ilk telefon rabitəsi 1881-ci ildə yaradılıb və həmin il dekabrın 6-da ilk telefon xətti çəkilib. 1885-ci ilə qədər paytaxtda 14 telefon xətti mövcud olub. Telefon rabitəsinin inkişafı əsasən 1924-cü ildən başlanıb 1928-1929-cu illərdə Bakı—Tiflis, Yerevan, Qroznı, Rostov, Moskva, Leningrad şəhərləri ilə şəhərərası telefon rabitəsi, respublika daxilində isə Haciqabul, Salyan, Kürdəmir, Ucar, Göyçay, Ləki, Yevlax, Bərdə, Ağdam, Xankəndi, Nuxa, Gəncə, Ağstafa, Qazax, Şamaxı, Xizi və Quba rayonları arasında telefon rabitəsi mövcud olmuşdur.

Azərbaycanda rabitənin inkişafı əsasən Heydər Əliyev dövrüne təsadüf etmişdir. Büyük şəxsiyyətin uzaqqorən siyaseti nəticəsində 1970-ci ildən başlayaraq respublikanın rabitə sisteminde sürətli inkişaf başlanmışdır. Bu inkişaf həzirdə özünün yüksəlik mərhələsinə qədəm qoymuşdur. İndi respublikanın bütün şəhər və qəsəbələri, ən ucqar kəndləri telefonlaşdırılıb. Ölkədə 25 televiziya kanalı, 15 radio programı fəaliyyət göstərir. Televiziya və radio programlarının əhali üzrə yayım əhatəsi dövlət programları ilə təqribən 90—100 faiz, özəl programlarla isə 80—85 faizdir.

Azərbaycan Dünya İqtisadi Forumunun 2012—2013-cü illərə dair hesabatında qlobal rəqabətqabiliyyətlilik indenks-

nə görə dönyanın 144 ölkəsi arasında 46-ci yeri tutmuş, MDB məkanında isə öz liderliyini saxlamışdır. Internetin əlçatanlığı göstəricisinə görə isə dünyada 20-ci yerdədir.

Artıq dönyanın inkişaf prinsipləri elektronlaşma və yüksək texnologiyaların tətbiqi üzərində qurulub. Azərbaycanda da bu tendensiyalar uğurla tətbiq olunur. İndi ölkədə «Elektron hökumət», «Elektron ölkə» anlayışı heç kimdə təcəccüb doğurmur. İstər paytaxt sakinləri, istərsə də region sakinləri bu yüksək xidmətdən istifadə edirlər.

Bu il Azərbaycanın ilk rabitə peyki «AzerSpace-1» 7 fevral 2013-cü ildə orbitə buraxılmış, Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərqi regionları əhatə edir.

Məhz rabitə və informasiya texnologiyaları sahəsi işçiləri dekabrın 6-da öz peşə bayramlarını bu yüksək nəqliyyətlərlə qarşılımışlar.

Qəbələ rabitəçiləri də dekabrın 6-da ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi parkında ucaldılmış abidəsini ziyan etmiş, abidə önünə tər qızıl gül dəstələri düzmiş, ulu öndərin əziz xatirəsinə yad etmişlər.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Rahib Əhmədov iştirak etmiş, rabitəçiləri peşə bayramları münasibətlə rayon icra hakimiyyəti adından təbrik etmişdir.

Nadir ATAKİŞİYEV.

səhəsə münasibətilə nəinki gənclərə, hər bir azərbaycanlıya örnek idi. Azərbaycan mədəniyyətinin ömövgələrə çıxması, elmi, ədəbi əsərlərin planlı tətbiqi və nəşri—bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlindən xəbər verirdi. Ulu öndər bununla azərbaycanlıq ideologiyasının yeni müasir formada bünövrəsini qoydu. Xalqın təkidli tələbi ilə ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan gənclərinin böyük əksəriyyəti onun ətrafında çıx birləşdi. O dövrə Azərbaycan xalqının düşdürüyü bələdan xilas edilməsini, vətəndaş qarşısının almاسını xahiş edənlərin böyük əksəriyyəti gənclər idi.

Heydər Əliyevin rəhbərliyi ilə 1969-82-ci illərdə Azərbaycanın yüksəlisinə, təhsilin inkişafına ciddi diqqət yetirilmiş, gənclərimizin öz doğma ana dilində təhsil almasına üstünlük verilmişdir. Bir sözlə, ulu öndərin ötən əsrin 69-cu ilindən başlayan rəhbərlik fəaliyyətini əsrin sonunda yaranacaq müstəqil Azərbaycanı nəzərdə tutaraq milli məfkurənin formallaşmasına zəmin yaratmışdır.

Heydər Əliyev humanitar sahələrə xüsusi qayğı və diqqətlə yanaşırırdı. O, mətbuatda milli ruhlu yazıların dərc edilməsinə şərait yaradır, gənc yazarlara, jurnalist, yazıçı və şairlərə himayədarlıq edir, milli ruhdakı əsərlərə edilən basqıların qarşısını alır, gənc qələm

Doğma ölkəmizdə

Qeyri-neft məhsullarının ixracı artır

Dövlət Statistika Komitəsindən verilən məlumatə görə cari ilin yanvar-oktyabr aylarında Azərbaycan 147 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmişdir. 101 ölkəyə əmtəə ixrac edilib, 138 ölkədən isə mal idxlə olunub. Xarici ticarət dövriyyəsi istirakçılarının 29 Amerika, 49 Avropa, 38-i Asiya və s, ölkələrdir.

10 ay ərzində xarici ticarət dövriyyəsi 36,2 milyard ABŞ dolları təşkil edib. Bu dövriyyə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faz artıb. Dövriyyənin 27,3 milyard dolları ixracın, 8,9 milyard dolları idxlənin payına düşüb. Nəticədə 18,4 milyard dollarlıq müsbət saldo yaranıb.

Qeyri-Neft məhsullarının ixracı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,5 faiz artaraq 1,4 milyard dollar təşkil edib. Adambaşına düşən qeyri neft məhsullarının ixracı 11,8 dollar artaraq 153,5 dollara bərabər olub.

«Quş qripı» ilə bağlı növbəti monitoring başlanmışdır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Azərbaycan ərazisində «Quş qripı» ilə bağlı növbəti monitoring başlamışdır.

DBX-nin Səhiyyə, eləcə də Ekologiya və Təbii Sərvətlər nazirliyinin mütəxəssisləri tərəfindən keçirilən monitoring köçəri quşların müvəqqəti məskunlaşlığı ehtimal olunan Abşeron yarımadasını, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parkları, həmçinin ölkənin dəniz sahili zonalarını və digər əraziləri əhatə edəcək. Eyni zamanda qüşçülüq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.

Monitoringin nəticələri dekabrın 20-də ictimaiyyət üçün açıqlanacaqdır.

Qeyd edək ki, hazırda çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadə olunması qəti qadağan olunmuşdur.

Hazırda ölkə ərazisində «Quş qripı»nə görə epizootik vəziyyət sabitdir və DBX daim nəzarətdə saxlayır.